

4-cü məqalə

Saxalar yakutlardır. Yakutstanda yaşayırlar. Onlar Sibirde yaşayan azsaylı türklərdəndir. Sibirde onlar özlerini Saxa Sire adlandırırlar. Rusiya Federasiyasında 1,5 milyon olan saxalar Muxtar Respublikası daxilində 400 min insan olaraq yaşayırlar. Saxaların ana türk kütüsindən bir başqa türk tayfasının yaxud Monqol tayfasının hückumunun nəticəsi ana yurdları olan Baykal gölünün sahilərindən quzeyə bugünkü torpaqlarına köçməsi təxmin edilir. Bu isə XII və ya XIII əsrərə aiddir. İndi yaşadıqları torpaqlarda sakin bir həyat tərzi sürərkən nə yaziq ki, saxalar məcburen 1638-ci illərdə Rus hakimiyyətinin tərkibinə daxil olmuşlar və bunun nəticəsi olaraq da iqtisadi və sosial baxımdan yaşam tərzində böyük dəyişmələrə məruz qalmışlar.

«Saxa» sözünün mənası. Saxa-yakutların öz-özünü verdiyi addır. Bu adla Saxa (Yakutiya) Respublikası, Saxa dili, Saxa teleradiokompaniyası, Saxa viktoriyası (radiostansiya), Saxa Vikipediyası mövcuddur. Saxalar dolqan türklərdəndir. Dolqanlar özleri özlərini-xaka, saxa adlandırırlar. Rusiya Federasiyası daxilində yaşayan bu türklər cəmi, 7 300 nəfərdir. Onlar Krasnoyarsk vilayətinin Taymir munisipal rayonunda (5.500 nəfər, Yakutiyada 1 300 nəfər) yaşayırlar.

SAXA TÜRKLƏRİ VƏ ONLARIN DİLİ

İndi tarix özəl bir şans verib ki, bütün Avrasiya coğrafyasında türklər öyrənilsin. Azərbaycanla müqayisədə (İ.K.)

Saxa şəxs adına da rast gəlmək olur. Saxa rəmzi mənada- torpağı qazıb girmək, qazıb basdırmaq, tayqada yaşayın və orada ov etmək üçün dəstəbaşının göstərişi ilə torpağı qazan mənasındadır.

Saxa- federal dairədir, azsaylı xalqın, türkün köküdür, yakutlardır.

Rus klassiklərindən V.K.Arsenev «saxa» sözü haqqında yazmışdır: «Ösmot reki Şoomi otnel dovolgno mnoqo vremei. Posle poludnə mi povernuli nazad, k morö, i napravilisq k qoram, raspolocennim s levoy storoni dolim. Udg-qeyü nazivaöt ix Saxa-duoni i Kanduoni (mis Çerta Kanda). Kadəə iz nix visotoy okolo 240 m.

Hazırda Yakutiyada 42 milli və 3 köçəri milli nasleq (yakutlarda əvvəllər tayfa, sonralar kənd icması, eləcə də inzibati ərazi bölgüsü deməkdir) fəaliyyət göstərir: even, evenk, yukaqır və çukçam (çukot).

Onlar Yakut dili qrupuna daxildirlər. M.Musayev həmin qrup haqqında aşağıdakı məlumatları verir:

Yakut-sahə dili və ya türkçəsində danişanların sayı əhalinin 1989-cu ildə keçirilən siyahıya alınmasına görə 382 min nəfərdən ibarət olmuşdur. İndi isə həmin rəqəm ensiklopediyalarda 456.288 nəfər olaraq ifadə olunur (<http://tr.Vikipedia.OrgvikiYakutca>).

Söyügedən dil Rusiya Federasiyasının Yakut (Saha) Muxtar Respublikasında danişiq və ədəbi dil səviyyələrində işlədirilir və türk dilləri içərisində ən çox tuva dilinə yaxındır. Yakut dili ilə tuva dili arasındakı bir-birini başa düşmə faizi isə yüzdə sıfırə bərabərdir.

Buna görə də həmin dilin digər türk dilləri ilə yaxınlığı yaxın və ən yaxın dil qohumluğu miqyasında deyil, qohum bir türk dili səviyyəsində təsnifləndirilir.

Dolqan dili və ya türkçəsinin Rusiya Federasiyasının Krasnoyarsk bölgəsində

və Yakut (Saha) Muxtar Respublikasında danişiq dili səviyyəsində cəmi 7 min nəfər tərəfindən işlədildiyi Sovetlər birliyinə aid çap olunmuş mənbələrdə göstərmiş. Bu gün isə ensiklopediyalarda həmin dilde 5.000 nəfəre yaxın şəxsin danişdiqi qeyd olunur (<http://gag.Vikipedia.Orgviki Dolgan dili>). Bu dil ümumtürk dilinin və ya yakutcanın bir dialekti kimi qiymətləndirilə bilər. «Yakut» sözü mənşə etibarilə öz özlərini adlandıran «saxa»nın mənşəyi ilə əlaqədardır. Tunquslar (zvenki) adı yakut sözdəki «yako» adı ilə bağlıdır, rus dilinin tələffüzündə belə deyilir. Əvvəllər yakutlar «yakol insanları» adlandırılmışdır. Tədricən fonetik əvəzlənmə müasir adı - «Yakutlar»ı formalasdırılmışdır. Yakut-saxa dili türk dilləri əsasında əmələ gəlmiş və bir sıra monqol elementləri ilə zəngindir. Lügət tərkibi əsasən «öz sözləri»ndən ibarətdir. «Olxonxo» eposunda rus dilindən keçmiş bəzi sözlərə rast gəlmək olur: «teriekke» (tarelka), «xobordoox» (skovoroda), «çaaski» (çəşka) və s.

Bu xalqın folkloru nəğmələrində qurunub saxlanılır, köçərilik həyatı ilə əlaqədar məişət mahnları çox yayılmışdır, zarafatlar, nağıllar, lətifələr, atalar sözləri və məsəllər...

OLONXO- yakut-saxa qəhrəmanlıq dastanlarının ümumi adıdır, böyük həcmli nağıllardan ibarətdir. Orta həcmi 10-15 min bənddən ibarətdir. 20 mindən çox

lən vaxt saxalar ayı ovuna gedər, hər adam bir ayını vurmalıdır. Sonra onun ətinə yeyərlər. Dərisini isə geyib meydana şənlik edərlər.

Tale və xoşbəxtlik axtarışı ilə bağlı adətlər. Gözel təbət qoynunda, meşələrdə bəxt, tale axtararlar. Sakitlik bir şəraitdə. «bayanayaax bulçut» (oxodnik s Bayanaem) anlayışı bu xüsusda yanmışdır.

İlyənc, murdar adətlər (uşağı deyilir: «piii, paxay» (azərbaycanca da «pixi», əl vurma, pixidir)

Adqoyma adətləri. Saxalarda etnos adlarına müqəddəs varlıq kimi baxılır, bu, xalqın şəxsi pasportu sayılır. Oyrot-tiva etnoniminin adı ilə bağlı oykonim adı - «Yakutlar»ı formalasdırılmışdır. Yakut-saxa dili türk dilləri əsasında əmələ gəlmiş və bir sıra monqol elementləri ilə zəngindir. Lügət tərkibi əsasən «öz sözləri»ndən ibarətdir. «Olxonxo» eposunda rus dilindən keçmiş bəzi sözlərə rast gəlmək olur: «teriekke» (tarelka), «xobordoox» (skovoroda), «çaaski» (çəşka) və s.



**Ismayil KAZIMOV,
professor**

şəir bəndindən. Kontaminasiya yolu ilə müxtəlif yakut-saxa olonxosutlarda qurulmuşdur. Yakut olonxosut eposu çox qədim mənşəyə malikdir. Bu eposun leksikasında daha çox xaan (xan), mərəqen, bootur (bahadır) və s. sözlər işləkdir. Yakut tarixi çox-çox zamanlar «xan» anlayışı ilə də xaxından bağlı olmuşdur.

Adı çəkilən eposda «kuo» sözü işlənir, müasir yakutlarda isə bu söz «ko»-biçimindədir. Sözün mənası «gözəl» anlamındadır. Bütün olonxoda birinci adam alp, boqatır, yəni qəhrəman hesab edilir.

Qəhrəmanın atı obraz kimi təsvir olunur. Saxaların adətləri digər türk xalqlarının adətlərinə oxşamır

, 1996, 48 əməkdaşlıq aşağıda aid edilir:

Ekoloji adətlər. Bu adətlərdən biri «buora tardibit» adlanır. Yəni «qadağan olunmuş ev, mənzil»; qədim, doğma qəbir torpağı. «Hər tərəfi qarla örtülü olan yere də metaforik anlamda bu cür deyirlər. Qış aylarında bu örtü yer həmin anlamı xatırladır. Saxalar ətrafdə dayanaraq o yerləri uzun müddət seyr edərlər, dualar oxuyarlar.

Saxalar bu ərazidə «yeyilməyən, yemək üçün yaramayan»- məhsullara da nədənsə müqəddəs bir əşya kimi baxarlar. Həmin nümunələrdən bəziləri «Qırımızı Kitab»a düşüb. Saxalar «kudux» deyilən ağacı insanları şərədən qoruyan bir ağac növü kimi baxırlar. Bu ağaclara əsl-nəsəb, nəsil, tayfa kimi yanaşırlar.

Yakut uşaqlarının dilindən bu ifadə düşmür: «saxa tila»- «saxa sanqata».

Ovçuluq adətləri. Saxaların ən çox sevdiyi adət ovçuluq peşəsi ilə əlaqədardır. Bu adətlərə misal olaraq, «Çalbaranq» yaxud «həbggrin», «ayı bayramı»nı göstərmək olar. Qışda, icazə veri-

lər, oronimlər və hironimlər vardır. Saxa adının yaka, haka biçimində yaşayış məntəqələrinin adları məlumdur: Yaka-lo (kənd adı), Hakamçı (kənd adı) və s.

Dil adətləri. Dil bayramları keçirilir.

Administrativ (inzibati) vahidlər çoxdur:

yakol, tunqus, lamut, çukçə, dolqan, yu-

xaqır və s.

Digər adətlər: duelə çağırma adəti dəindi də qalmışdır.

Saxa türkləri yurdun üstündən qartal uçanda arxasında göyə süd atırdılar. İlhami Cəfərsoylu yazır ki, əski türk inancında qartal hakimiyət rəmzi idi. Atılanın bayrağında və Gül teqinin mücəssəməsinin papağında qartal təsviri vardi.

Ağaca tapınan türk etnoslarından biri ağacərilərdir. Onlar Oğuz xana qoşulan, onun yürüşlərində iştirak edən bir qəbilədir. «Meşə adamı» anlamı verən bu etnosun adı indi ağac əhatəsində olan pirlərin formalşmasının əyani sübutudur. İlhami Cəfərsoylu Bahaddin Öge istinadən maraqlı bir məlumat verir ki, ağacın müqəddəsəlsədirilməsi nəticəsində yaranan etnonimlərdən biri qurqendir. Saxalar inanırdılar ki, onların qamları qurqen ağacı üzərində yuva quran qartalın yumurtasından çıxmış və bu ağacdən asılan beşiyə düşüb böyümüşdür.

Saxalar deyərlər, «Tabanı üökətə olorom», yəni Keyik bəsləyərək yaşayış xalq vardır- Saxa xalqı.

Onlara məxsus deyim və ifadələr: Saamir tüheeri gimmer (Yağış yağmış kimi durur); Onu köröt uolattar üömeller (Onu görünce oğlanlar gizlincə yaxınlaşırlar); Üyreteilik töreneeçi (Daha öyrənməmiş tələbə), Min törööbütil silim (Mənim doğuldugum il), Kini suruybut kinigenelerin bilbetter (Onun yazdığı kitabları bilməzər) Öydöök öyünen ölürtön kuotar (Ağılı ağlı ilə ölməkdən qurtulur), Min üörenecibin, kini üörteteeççi (Mən tələbəyəm, o müəllim (müəllimdir) və s.

Onlara məxsus deyim və ifadələr: Saamir tüheeri gimmer (Yağış yağmış kimi durur); Onu köröt uolattar üömeller (Onu görünce oğlanlar gizlincə yaxınlaşırlar); Üyreteilik töreneeçi (Daha öyrənməmiş tələbə), Min törööbütil silim (Mənim doğuldugum il), Kini suruybut kinigenelerin bilbetter (Onun yazdığı kitabları bilməzər) Öydöök öyünen ölürtön kuotar (Ağılı ağlı ilə ölməkdən qurtulur), Min üörenecibin, kini üörteteeççi (Mən tələbəyəm, o müəllim (müəllimdir) və s.

Saxa dili

İnqilaba qədər Rusiyada digər türk dilləri ilə müqayisədə yakut (saxa) dili müəyyən səviyyədə öyrənilmişdir. Əhalisinin az olmasına baxmayaqaraq, rus alimləri yakut (saxa) linqistik elmini yaratmış, onun inkişafına təkan vermişlər. 1951-ci ildə O.N.Betlinqkin «Über die Sprache der Jakuten (Yakut dili haqqında) adlı məqaləsi meydana çıxır. Məqalədə yakut (saxa) dili elmi şəkildə ilk dəfə təsvir olunur.

1899-cu ildə Yakutiyada ilk dəfə fundamental şəkildə «Yakut dilinin lüğəti» işıq üzü gördü. Bu lüğət üzərində E.K.Pekarski 50 il öz həyatını sərf etmişdi.

1900-cu ildə ilk dəfə «Grammatika əkutskoq əzikə» (S.V. Əstremski) əsəri yazılıdı. 1908-ci ildə V.V. Radlovun «Yakut dili və onun digər türk dilləri ilə əlaqəsi» tədqiqatı üzərə çıxdı.

1935-ci ildə Yakutiya Dövlət Pedagoji İnstitu tu təsis edildi. Yakut (saxa) dilçiləri həmin institutda ana dilini 4 əsas istiqamətdə öyrənməyə başladılar.: 1) yakut dilinin fonetikası və qrammatikası, 2) Yakut dialektologiyası, 3) yakut dilinin leksikoqrafiya və leksikologiyası, 4) yakut dilinin tətbiqi məsələləri.

L.N.Xaritonov və E.İ.Ubryatov yakut dilinin morfoloji kateqoriyalarını və sintaktik sistemini ətraflı öyrəndilər.

Dil unikal dəyərlərdəndir. Dil ümumi hadisə kimi cəmiyyətin fəaliyyətinin müxtəlif sferaları ilə yaxından bağlıdır.

Və xalqın əilində alınması mümkün olmayan əlamətidir. Hər bir xalq öz dilini, ədət-ənənəsini, dəyərlərini suveren hüquqlarla qoruyan haqqā malikdir. O cümlədən saxa türkləri.

16 oktyabr 1992-ci ildə Saxa (Yakutiya) Respublikası Nazirlər Komitəsi bu regionda işlənən dillər (RSFSR daxildən) haqqında qanun qəbul etdi. Bu qanun Saxa Respublikasında dillərin inkişafı və funksionallaşmasının əsaslarını müəyyənləşdirdi, xalqların şəxsiyyət və dil suverenliyi ilə də təmin etdi. Əhalinin mədəni-dil varisiyyətini, gənclərin ana dilinə məhəbbət hissini tərbiyələndirmək, mədəniyyətlərə hörmət etmək münasibətlərini, digər xalqların adət-ənənələrinə maraq göstərmək yollarını aşılıdı. Ümumi məlumatlara aid maddələrdə göstərilir ki, Saxa (Yakutiya) Respublikası bir çox məsələlər haqqında qərar qəbul edir ki, öz ərazisində dillərin inkişafını və istifadəsini digər xalqların da həmin dildən istifadəsini temin etmək olduqca vacibdir. Saxa dili millətin köklü dilidir. Saxa (Yakutiya) Respublikasının dövlət dilidir. Rus dili saxaların yaşadığı ərazilərdə həyata keçirilə bilən, mümkün olan vəziyyətdə saxa dili ilə birgə ictimai və mədəni funksiyaların yerinə yetirilməsi prosesində fəal iştirak edirlər. Rus dili Saxa (Yakutiya) Respublikası ərazisində dövlət dili kimi fəaliyyət göstərsin və millətləraraşı ünsiyyət vasitəsi kimi istifadə edilsin. Evenk, evens, yukaqır, dolqan, çukot dilləri yerli rəsmi dillərə tabe etdirilsin, yerli əhali və xalqlar dövlət dilindən istifadə etməyə istiqamətləndirilsin. Saxa (Yakutiya) Respublikası həmin dillərdən müstəqil istifadəni də təmin etsin, qayğısını əsirgəməsin.

Bələləiklə, saxa (yakut) dili təhsil, elm və mədəniyyət sferalarında işlənməyə başlayır. Milli məktəblərdə rus dili predəmet kimi öyrənilir. Həmçinin saxa, evenk, evens, yukaqır, dolqan, çukot dilləri də milli məktəblərdə tədris olunur.

Yakutlar (saxalar) türk dillərinin şərq qrupunda özünəməxsus xüsusiyyətlər qazanmışlar...

(Davamı var)